

Təsdiq edirəm:
 Biznes mühiti və beynəlxalq
 reytinglər üzrə Komissiyanın sədri,
 Azərbaycan Respublikası Baş Nazirinin
 birinci müavini Yaqub Eyyubov

18.03.2020-ci il

**Biznes mühiti və beynəlxalq reytinglər üzrə Komissiyanın Biznesə başlama, vergi və hesabatlılıq işçi qrupunun
 2020-ci il üçün Fəaliyyət Planı**

Sıra №-si	İndikatorlar	Mövcud vəziyyət (2019-cu il üzrə)	Metodologiya	Görüləcək tədbirlər	Son icra müddəti	İcra orqanları	Məsul şəxslər
Doing Business Hesabatı							
1.	Biznesə başlama	9-cu yer, 96.2 bal	<p>Biznesə başlama indikatoru 4 əsas alt-indikatorun qiymətləndirilməsi nəticəsində müəyyən edilir:</p> <p>1. Biznesə başlama üçün tələb olunan prosedurlar (sayı);</p> <p>2. Biznesə başlama üçün tələb olunan prosedurlara sərf edilən vaxt;</p> <p>3. Biznesə başlama üçün tələb olunan prosedurlara sərf edilən xərclər (adambaşına düşən milli gəlirə nisbətə faizlə);</p> <p>4. Sahibkarın bankda və ya notariusda qeydiyyatdan alınmadan və qeydiyyatdan keçmədən 3 ayadək depozit etməsi lazım olan məbləğ (adambaşına düşən milli gəlirə nisbətə faizlə).</p>	<p>Aşağıdakı istiqamətlərdə aidiyyəti qurumlar tərəfindən müvafiq işlərin görülməsi və bu sahədə işçi qrupu tərəfindən onlara zəruri dəstəyin göstərilməsi:</p> <p>1. 2019-cu ildə hüquqi şəxslərin dövlət qeydiyyatı, vergitutma və vergi yükünün azaldılması sahələrində həyata keçirilmiş islahatların nəticələrinin müvafiq hesabatlarda nəzərə alınması sahəsində işlərin (hesabatın hazırlanması, Dünya Bankının və aidiyyəti qurumların ekspertləri ilə görüşün təşkili və s.) aparılması;</p>	May 2020-ci il	İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti	İlkin Vəliyev
				<p>2. Kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatının üstünlükləri ilə bağlı, eləcə də vergitutma və vergi yükünün azaldılması sahələrində həyata keçirilmiş islahatlarla bağlı aidiyyəti beynəlxalq təşkilatların tədbirlərində təqdimatların keçirilməsi;</p>	İyun 2020-ci il		<p>Ələkbər Məmmədov</p> <p>Nazim Səmədov</p> <p>Natiq Şirinov</p>

Vergitutma	40-cı yer, 84 bal	Vergitutma indikatoru 3 əsas alt-indikatorun qiymətləndirilməsi nəticəsində müəyyən edilir: 1. Vergi ödənişlərinin sayı, onların ödənilməsi və hesablanması qaydası; 2. ƏDV, mənfəət və əməyin ödənişi üzrə vergi və sosial ayırmalar üzrə hesabatların hazırlanması, təqdim edilməsi və vergilərin ödənilməsinə sərf edilən vaxt; 3. ƏDV və mənfəət vergisi üzrə bəyannamə təqdim edildikdən sonrakı proseduralarla bağlı göstəricilər.	3. Kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatının və vergilərin ödənilməsinin, təkmilləşdirilməsi istiqamətində işlərin həyata keçirilməsi və bununla bağlı, eləcə də vergi yükünün optimallaşdırılması ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə müxtəlif ölkələrə “study tour”ların təşkil edilməsi;	Aprel-iyul 2020-ci il	İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti	Ələkbər Məmmədov Nazim Səmədov Natiq Şirinov
			4. Elektron qeydiyyat və vergitutma sistemlərinin tətbiqi nəticələrinin, eləcə də vergi yükünün təhlilinin aparılması, bu sahədə mövcud vəziyyətin qiymətləndirilməsi və nəticələri üzrə təkliflərin verilməsi;	İyul 2020-ci il	İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti	Ələkbər Məmmədov Natiq Şirinov
			5. Kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatı elektron xidməti üzrə proqram təminatının istifadəsi zamanı qarşıya çıxan problemlərin müəyyən edilməsi və onların aradan qaldırılması;	Yanvar-iyun 2020-ci il	İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti	Ələkbər Məmmədov Ülvi Mansurov
			6. Kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatı ilə bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və yerli vergi orqanlarının qeydiyyat, uçot və xidmət, o cümlədən Çağrı Mərkəzlərinin əməkdaşları üçün treninqlərin keçirilməsi və nəticələrin qiymətləndirilməsi;	Mart-iyun 2020-ci il	İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti	Ələkbər Məmmədov
	87.5 bal	Vergi yükü indikatoru üç alt-faktor əsasında hesablanır: 1. Fiziki şəxslərin gəliri üzrə ən yüksək marjinal vergi dərəcəsi; 2. Hüquqi şəxslərin gəliri üzrə ən yüksək marjinal vergi dərəcəsi; 3. Ümumi vergi yükünün ÜDM-də payının faizlə nisbəti.	7. Kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatı və vergitutma sahələrində aparılmış islahatlar barədə “Start-up”lar, mikro və kiçik sahibkarlıq subyektləri, KOB evlərinin əməkdaşları üçün seminarların təşkili;	Aprel-may-iyun 2020-ci il	İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti	Vüsal Qasımlı Ələkbər Məmmədov Natiq Şirinov
			8. Universitetlərdə və digər təhsil müəssisələrində kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatının üstünlükləri və vergitutma sahəsində aparılmış islahatlarla bağlı təbliğat-təşviqat tədbirlərinin həyata keçirilməsi;	May-iyul 2020-ci il	İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti	Vüsal Qasımlı Ələkbər Məmmədov Şahin Bağirov Natiq Şirinov

				<p>9. Biznesə başlama və vergitutma sahələrində aparılmış islahatların üstünlükləri və nəticələri barədə sahibkarlar arasında sorğunun keçirilməsi və nəticələrinin təhlil edilərək Komissiyanın Katibliyinə təqdim edilməsi;</p>	<p>Aprel- may 2020-ci il</p>	<p>İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti</p>	<p>Vüsal Qasımlı Mehti Mirsəlimov Ələkbər Məmmədov Natiq Şirinov</p>
				<p>10. Aparıcı hüquq/konsaltinq şirkətlərinin, beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlərin keçirilməsi, kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatı, vergitutma və vergi yükünün optimallaşdırılması sahələrində aparılmış islahatların üstünlükləri barədə məlumat verilməsi, bu sahədə mövcud problemlər və təkmilləşmə imkanlarının müzakirəsi və nəticələri ilə bağlı təkliflərin verilməsi;</p>	<p>Aprel- may-iyul 2020-ci il</p>	<p>İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti</p>	<p>Vüsal Qasımlı Nazim Səmədov Ələkbər Məmmədov Şahin Bağirov Natiq Şirinov</p>
				<p>11. Kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatı, vergitutma və vergi yükünün optimallaşdırılması sahələrində aparılmış islahatlar barədə aparıcı kütləvi informasiya vasitələri və digər media qurumları üçün brifinqlərin keçirilməsi, KİV-də və sosial şəbəkələrdə məlumatların yerləşdirilməsi;</p>	<p>Mart-iyul 2020-ci il</p>	<p>İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti</p>	<p>Mehti Mirsəlimov Ələkbər Məmmədov Natiq Şirinov</p>
				<p>12. Kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatı və əlavə dəyər vergisi üzrə yaranmış artıq ödəmənin qaytarılması ilə bağlı statistik məlumatların ictimaiyyətə açıqlanması.</p>	<p>Mart-iyun 2020-ci il</p>	<p>İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti</p>	<p>Mehti Mirsəlimov Ələkbər Məmmədov Natiq Şirinov</p>

Yerli və beynəlxalq qurumlarla əməkdaşlığın gücləndirilməsi

2.	Bütün aidiyyəti indikatorlar	-	-	Beynəlxalq reytinglər üzrə sorğularda iştirak edən şirkətlərlə (rezident və qeyri-rezident) müvafiq sahədə mütəmadi əməkdaşlığın təmin olunması.	Mart-aprel 2020-ci il	Bütün aidiyyəti qurumlar	İşçi qrupun bütün üzvləri
3.	Bütün aidiyyəti indikatorlar	-	-	Hesabatı hazırlayan ekspert və ya qiymətləndirmə qrupu ilə əməkdaşlığın qurulması və ölkədəki mövcud göstərici və ya qanunvericilik tələbi barədə dəqiq məlumatların Biznes mühiti və beynəlxalq reytinglər üzrə Komissiyanın Katibliyi ilə razılaşdırmaqla onlara çatdırılması.	Mart-aprel 2020-ci il	Bütün aidiyyəti qurumlar	İşçi qrupun bütün üzvləri